

**N**ovruz bayramı, adət-ənənələri ile bağlı hər bir de-tal haqqında məlumatlı ol-dugumuzu düşünə bilerik, amma elə deyilmiş. Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, etnoqraf Behmən Əliyev deyir ki, son 30 ildə bu istiqamətdə tədqiqatlar genişlənsə də, yenə də bildiklərimiz hamısı deyil. Hər dövrde yeni məsələlər, məqamlar, yanaşmalar ortaya çı-xır.

ması meselesine toxundunuz. Əvvellər hər çərşənbənin bir neçə adı olub. Bu gün birini istifadə edirik. Bir çərşənbənin bir neçə cür adlandırılması bu prosesə nə qatır?

- Bu gün Azərbaycan ictimai rəyi, hətta elmi bələ, çərşənbəleri kütləvi informasiya vasitələrinin (KİV) sıralaması ilə qeyd edirlər. KİV-de isə adətən, hər çərşənbə bir adla teqdim olunur. Amma tarixi baxımdan yanaşsaq görərik ki, bu çərşənbəlerin adları indiki kimi yalnız su, od, yel və torpaq kimi olmayıb. Adlarda çoxvariantlılıq özünü gösterib. Məsələn, su çərşənbəsinin "Əzel çərşənbə", "Birinci çərşənbə", "Gözəl çərşənbə", "Sular Novruz", "Gül çərşənbə" kimi adları da məlumdur. Yaxud od çərşənbəsinə "Xəberçi çərşənbə", "İkinci çərşənbə", "Üskü çərşənbə" deyil. Hər dövrde yeni məsələlər, məqamlar, yanaşmalar ortaya çı-

laliyyə təqvim ("Təqvimi Celaliyyə") islahati həyata keçirilib, bu bayram məhz həmin illərdən Novruz adlanmağa başlanıb. Həmin təqvim islahat prosesində məşhur Səlcuqlu vəziri Nizamülmük və bir sıra münəccimlər işti-rak edib, əvvəller Hüt (Balıq) bürcündə qeyd olunan bayram Yoq bürcündə qeyd edilməye başlanıb. Novruz Azərbaycan ərazisində mövcud olmuş dövlətlərdə - Səlcuqlular, Atabəylər, Hülakələr, Qaraqoyunu, Ağqoyunu, Səfəvilər dövründə daha da sistemləşib, dövlətçiliklə six bağlı olub. Davam edə-edə gəlib və müstəqil Azərbaycan da onu rəsmi bayram kimi qeyd edir.

- İndi "Filan saatda yaz ölkəməzə daxil olacaq" xəbərlər yazın Geliş hər kəsə çatdırılır. Əvvəller burda yanaşma necə idi?

üçün ehemmiyyətini gösterir.

İndi pandemiya səbəbindən daha çox texniki imkanlardan istifadə edərək təbrik-ləşirik, bayramlaşırıq. Buna sədə məsələ kimi baxmırıam. Onu etməyə də bilərlər. Bayramlaşma bugünkü dövrə uyğun yeni formada davam etdirilir. Buna görə nələrinə unudulduğunu deyib narahat olmağa dəyməz. Pandemiya dövrü başa çatandan sonra insanlarımız bir-birilə ünsiyyətə can atacaqlar, bunun nə dərəcədə vacib olduğunu görecəklər. Çünkü bu müddədə uzaq qalmış o vacibliyi bize daha çox aşlaşmış oldu.

- **Bu bayramda həm də küsüllülər barışardı. İndi sanki bu da unudulur. Buna ehtiyac qalmayıbmı?**

- İndiki dövrə aqsaaqqal, ağbirçək sözü-nün nəzərə alınmadığı ilə bağlı fikirlər tez-tez səsləndirilir. Mən bu yanaşma ilə razı deyilim. Küsüllülərin barışıması, uzaqların yaxınlaşması, yaxınların daha da məhriban olması üçün aqsaaqqal-ağbirçək sözüne böyük ehtiyac var. Dərd bələşdükçə azalır, sevinc bələşdükçə çoxalır. İnsanların bu gün depressiyaya düşdüyü, hər hansı çətinliklər dövrü yaşadığını nəzərə alaraq bir-biriyle ünsiyyət qurmasının böyük sözü eşitməsi, bir-birinə məhrəbənlər göstərməsinə böyük ehtiyac var. Novruz da buna bir vəsile ola bilər.

- **Bu gün Novruz ənənələri ən çox hansı bölgəmizdə yaşadırlar?**

- Əslində Azərbaycanda Novruz bayramı adət-ənənələrinə en çox Bakıda əməl olunur. Amma Novruz bayramı müəyyən mənada mahiyyətce kənd bayramıdır. Bu-günkü dövrə şəhərdə ocaq qalamaq, papaq atmaq kifayət qədər çətinlik törədir. Təhlükəsizlik məsələlərindən dolayı şəhər yerlərində buna riayət etmək də çatdırır. Ancaq diqqət yetirsiniz görsəniz ki, həyətlərde adamlar bir-birlərinin evlərinə papaq atırlar, ocaq da qalayırlar.

Ancaq Novruz bayramı Azərbaycanın qərbi bölgəsində, Qarabağ zonasında dəha təntənəli şəkildə keçirilir. Həmçinin Cənubi Azərbaycan ərazisində de geniş qeyd edilir.

- **Novruz bayramı ilə bağlı tədqiqatlar nə yerdədir? Sizcə, bu bayramın bize məlum olmayan tərəfləri çoxdurmu?**

- Bəzən bize elə gelir ki, Novruz bayramı ilə bağlı bütün tədqiqatlar aparılıb və həm hər şeyi bili. Amma elə deyil. Bu bayramla bağlı 20-ci əsrde ayrı-ayrı məqalələr yazılısa da, demək olar ki, tədqiqatlar aparılmayıb. 1970-ci illərdən sonra bununla bağlı tədqiqatlara başlanıb. Xüsusilə Azərbaycan müstəqilliliyini bərpə etdiğindən sonra - son 30 ildə Novruz bayramı ilə bağlı tədqiqatlar genişlənilir. Hər dövrde yeni məsələlər, məqamlar, yanaşmalar ortaya çıxır.

Novruz bayramı Azərbaycan xalqının tolerantlığının, multikultural dəyərlərinin zirvə nöqtəsidir. Novruz bayramını qeyd edirik, o demek deyil ki, hər şeyi unuturuq. Həc nəyi unutmur. Düşmən həmisi məhz Novruz bayramı günlerində bize zərbe vurmağı çələlib. Xocalı soyqırımı tarixinə baxaq, çərşənbə günü olub. Niyə bu günləri seçir? Çünkü bilir ki, Novruz bayramı, bayramla bağlı mərasimlər, adət-ənənələr xalqı özüne döndürür, səfərber edir, münbarizliyə, yaşımağaya, yaratmağaya, qurmağa inkişafı səsləyir. Xalqın fərd, ailə, dövlət, millet olaraq səfərber olması isə, düşməni çox narahat edir. Novruz adətləri xalqımızın səfərber olması, gələcəyə ümidi baxması üçün çox böyük rola malikdir.

- **Novruz ərefəsində ölkəyə gələn turistlərin sayıda böyük artım olurdu. Məsələyə ümumi yanaşsaq, biz bu bayramın turizm imkanlarından istifadə edə bilirik-mi?**

- Azərbaycan dünya miqyasında qeyd olunan bu bayramın rəsmən yaradıcılarından, müəlliflərindən biri olduğunu təsdiqləyib. Novruz bayramının adı 2009-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında 21 mart Beynəlxalq Novruz günü elan edilib. Bu ideyanın təşəbbüskarı isə 6 dövlət olub. Azərbaycan, Qazaxistan, Türkmenistan, Özbəkistan, Tacikistan və İran. Novruz bayramının global mahiyyəti ortaya qoyulub. Biz Novruz bayramından, Novruz mərasimlərindən turizmin inkişafı müstəvisində geniş şəkildə istifadə etməliyik. Burada elm adamlarının, kütüvi informasiya vasitələrinin rolü ilə yanaşı, turizmle meşğul olan insanların yaradıcı yanaşması da önemlidir. Onlar Novruz adətlərinə dövrün reallıqları müstəvisində yaradıcı yanaşmaqla turizm sektorunun inkişafına mühüm töhfə vere bilərlər.

Aygün

## Azərbaycan xalqının tolerantlığının, multikultural dəyərlərinin zirvə nöqtəsi

**Bəhmən Əliyev: "Novruz adət-ənənələrinə ən çox Bakıda əməl olunur"**



Yəqin ki ele her dövr də bayrama öz pənəq qatır, dəyişikliyini getirir. Bu dövrün necə təsir etdiyini zaman göstərəcək, amma biz bu dəfə B.Əliyevlə uzaq tarixdən bu güne qədər olan Novruz bayramı haqqında danışdıq.

- Çərşənbələr yaz fəslinin gelişinə həzirlik, Novruz isə fəslin gelişisi ilə qeyd olunan adət-ənənələrlə bol bayramdır. Söhbətə çərşənbələrdən başlayaqq. Düzdür, bu il üçün çərşənbələri geridə qoymuşuq. Bəs ümumilikdə, bayram öncəsi çərşənbədən-çərşənbəyə nə dəyişir?

- Novruz şimal yarımkürəsində astronomik baharın gelişidir. Yeni astronomik bayramdır. Nə baş verir? Dekabrin 22-dən başlayaraq gündeşin cənub yarımkürəsində Şimal yarımkürəsinə - qoç bürcüne doğru hərəkəti başlayır. 40 gün müddətində gündeş zo-diakın ən dərin güşəsinə oğlaq bürcüne girir. Dekabrin 22-si başlayan bu dönenin təxminən yanvarın 30-a kimi davam edir. Bu müddətə biz "Böyük çille"ni qeyd edirik. Burda gün sayı 40 olmaya da biler, yeni bir-iki gün fərq olur. Fevral 1-2-dən 20-sinə kimi "Kiçik çille"dir. Bitdiyindən, "Yalquzaq bayramı" baş verir. Sonrakı dövrde isə "Boz ay" başlayır. "Boz ay" girendən sonra artı Novruza doğru proses sürətlənir. Bundan sonra 4 çərşənbədə gündeşin hərəkəti daha çox hiss olunur, havada, təbiətde baş veren dəyişikliyi hər kəs hiss edir. Hər çərşənbədən sonra coğrafiyada, iqlimde mütləq dəyişiklik baş verir. Hava isinir, yaşıllıq çoxalır, buzlar eriyir və s. Dəyişiklik təkcə havanın isinməsində deyil, müxtəlif formalarda özünü göstərə bilir. Külek də esə, yaşıq, qar da yağa biler. Bütün hallarda dəyişiklik olur. Amma isinmə də özünü mütləq göstərir. Martin 20-21-də isə gecə-gündüz bərabərliyi günü - astronomik yazın başlanğıcı qeyd olunur. Bu, yaz bərabərliyi nöqtəsi də adlandırılır. Həmin andan başlayaraq yer kürəsinin şimal yarımkürəsində astronomik bahar başlayır və iyunun 21-nədək davam edir.

- Son 4 çərşənbəni vurğuladınız, amma yalançı, oğru adlandırdığımız bir çərşənbə də var.

- "Boz ay"ın gelişisi ilə qeyd etdiyimiz 4 doğru çərşənbə var. Bunlar indi bir adla - su, od, yel və torpaq çərşənbəsi olaraq adlandırılır. Ancaq "Boz ay"dan önce "Böyük çille"də bizim 1 deyil, 3 oğru çərşənbəmiz var. Ancaq bu çərşənbə indi qeyd olunmur, Novruz çərşənbələri haqqında danışanda, 4 çərşənbəni vurğulayırlar. Əslində isə 4 deyil, 7 çərşənbədir.

- Bu çərşənbələr əvvəller xüsusi qeyd olunub?

- Yox, doğru çərşənbələr kimi qeyd edilməyib. Əkinçi və maldar əhalinin bununla bağlı geniş mərasimlər keçirməyib. Ancaq yalançı çərşənbələr olub və bunların da öz anlamlı, yanaşması olub. Bu gün isə ümumiyyətə, unudulub.

- Çərşənbələrin yalnız bir adla adlandırılır-

bə" də deyilib. Bəzən "Doğru çərşənbə" de deyirler. İndi bu çoxvariantlılıq yaddan çıxıb. Axırıncı çərşənbə isə "İlaxır çərşənbə" kimi qeyd olunub. Torpaq çərşənbəsi adı olmayıb. Çoxvariantlılıq rəngarənglik kimi yanaşmaq lazımdır.

- **Bəzi bölgələrdə axırıncı çərşənbə Novruz bayramının özündən də geniş qeyd edilir.**

- İlaxır çərşənbə təmtəraqı ilə digər çərşənbələrdən fərqlənir. Düzdür, əvvəlki çərşənbələrdə de "çərşənbə xonçası" tutulur, tonqal yandırılır və s. Amma İlaxır çərşənbənin növrağı xeyli zengindir. Soyudan, şaxtan-dan olmazın əzab-əziyyət görmüş, məsəqət çəkmiş insan qış yola saldıguna sevinir, şadlığıını bayram səviyyəsinə qaldırır. Çərşənbə mərasimləri sübh təzdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlınan, dərdini, arzusunu suya danişər və sudan dilek dileyərlər.

Axır çərşənbənin gecə mərasimləri de təntənəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gelinlər qulaq fala-na çıxırlar. Axır çərşənbəde evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camatın gur yığışlığı və yaşıdagı yerlərdə yumor-ta döyüdürüllür, digər xalq oyunu keçirilir. İnsanlar məsiətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər.

- Novruz bayramının tarixi də həmisi müzakirə mövzusu olur, fərqli fikirlər səs-ləndirilir.

- Bu maldarlıq-əkinçilik, təsərrüfat bayramının tarixi çox qədimdir. Amma bayramın sistemləşdirilməsi, rəsmileşdirilməsi İsləm dininin geniş yayıldığı dövrə, məsələn dövlətindən baş verir. Səlcuqlular dövründə Sultan Melikşah Cəlalüdövlənin hakimiyyəti illərində, toxminən 1076-1083-cü illərde Cə-

- Orta əsrlərdə ilin təhvil olunması müna-sibətə yaxlım atesi açardılar, nağaralar calınır, seypur, təbil səsleri yüksəkdir, atəşfəşanlıq olardı. 21 martı "Novruzun topu atılan gün" adlandırırlırlar. İl təhvil olundu, Novru-zun topu atıldı.

- Uşaq vaxtı "Novruzda təzə paltar ge-yinir" cümlesi tez-tez eşidir. Hami-yət etə bilmirdi, amma buna inanırdıq.

- Novruz hətta "Təzə paltar bayramı" da adlandırılıb. Fransız tacir və seyyahı Jan Battist Şarden 1673-cü ildə Cuxursəd bəylər-bəylilikdə Novruzun keçirilməsini izleyib. Sonra qeydlerində deyir ki, 21 martdan sonra 8 gün Novruz bayramı keçirilir. Bu bayra-ma "Sultan Novruz" və "Təzə paltar bayramı" da deyirdilər. Çünkü həmin gün insanlar təzə paltar geyinirdilər.

- Bayramlaşma Novruzun önemli tə-rəfələrindən. Amma hazırda pandemiya dövründür, sosial məsafə saxlamaq, müm-kün qədər yaxın təmaslardan qaçmaq maslahət görülür. İndi daha çox sosial şəbəkə üzərindən bayramlaşma gedir. Əvvəlki illərdə de bu cür bayramlaşma var idi, amma indi daha da artı. Sizcə, bu, bayramlaşmanın mahiyyətini dəyişə bilər-mi?

- Jan Battist Şarden həm də qeydlərində bildirir ki, müşahidə etdiyi bayramda hökm-dar 1-ci gün xalqını, 2-ci gün alımları, 3-cü gün xadimlərini, 4-cü gün məhkəmə üz-vələrini, 5-ci gün əyalət hakimlərini, 6-ci gün öz valideynlərini, sonrakı 2 günü isə ailə üz-vələrini təbrik edirdi. Yəni bu məsələdə xüsusi yanaşma olub. Bayramlaşma xalqların, xüsusi şərqi xalqlarının, Azərbaycan xalqının ən mühüm üstünlüklerindən biridir. Bayramlaşmak insanların gələcəyə ümidi artırır. İndiki dövrde bayramlaşmağa hem də sosiallaşma deyirlər. Bayramlaşma insanların bir-birinə lazımlı olduğunu, bir-biri